

Neft və qazın nəqlə hazırlanması zamanı koalessorların tətbiqinin praktiki nəticələri

S.F. Musayev

BP şirkəti

Açar sözlər: multifaza, koalessor, filtr, emulsiya, çökəmə, axım sürəti, neftin hazırlanması.

e-mail: musamir13@gmail.com

DOI.10.37474/0365-8554/2021-6-7-39-42

О практических результатах применения коалессоров при подготовке нефти и газа к транспорту

С.Ф. Мусаев

Компания BP

Ключевые слова: мультифаза, коалессор, фильтр, эмульсия, осаждения, скорость потока, подготовка нефти.

Статья посвящена вопросам применения коалессоров для разделения мультифазных потоков на отдельные фазы при подготовке нефти к транспорту. В работе были проанализированы различные коалессоры типа жидкость/жидкость (для разделения нефтяных эмульсий) и жидкость/газ (для сепарации газа).

Даны результаты применения коалессоров, оценены максимальные размеры водяных капель, уносимых потоком нефти, а также отмечена необходимость учета коэффициента сжимаемости газа при оценке скорости осаждения механических частиц.

Koalessor, neft, qaz emalı və neft-kimya sənayesində maye qabarcılarını koalessiya etmək (birlaşdırmaq) üçün istifadə olunan avadanlıqlıdır. Koalessiya maye qabarcılarının emləşməsi (bir araya gəlməsi) nəticəsində cəzibə qüvvəsi ilə boşaldılması üçün kifayət qədər böyük dəməclərin əmələ galmasına səbəb olan bir prosesdir. Koalessor emulsiya yaradıb emulqatora əks olan prosesdə işləyir. Koalessor təkbaşına və ya daha böyük bir separasiya prosesinin tərkib hissəsi kimi istifadə edilə bilər. Koalessor növünün seçilməsi separasiya olunacaq məhsulun tərkibindən asildır [1-4].

Koalessorlar neft məhsullarının separasiyası prosesində maye/maye və ya maye/qaz ayrılmış kimi neft-qaz əməliyyatlarında və neft-kimya sənayesində geniş istifadə olunur. Məsələn, maye/qaz koalessorlardan məhsulun yüksək tömizliyini təmin etmək üçün su buxarı və ya maye karbohidrogenləri təbii qaz axınlarından ayırmaları və eləcə də neft emalı qırğularını korroziyadan qorumaq üçün istifadə edilə bilər. Neft-kimya sənayesində koalessorlar, məhsulu saxlama çənələrinə göndərməzdən əvvəl su buxarını separasiya edən filtrası sisteminin bir hissəsi hesab edilir. İsləmə rejimində asasən koalessorların sənayedə istifadə olunan iki əsas növü var: elektrostatik və mexanik.

Elektrostatik koalessorlar elektrik yüklenməldən (sabit və dəyişən corayandan və ya hər ikisinin birləşməsindən) istifadə edərək maye molekullarının avadanlıq daxilində birləşməsinə tömən edir. Bunlar xüsusilə su-karbohidrogen emulsiyalarında faydalıdır və donuz istehsal platformalarında geniş istifadə olunur. Elektrostatik yükler molekulların ölçüsünü artıraraq emulsiyani

On the practical results of implementation of coalescators in oil-gas preparation for transportation

S.F. Musaev

BP Company

Keywords: multi-phase, coalescer, filter, emulsion, sedimentation, fluid rate, oil preparation.

The paper deals with the issues of the implementation of coalescators for the separation of multi-phase fluids into particular phases during oil preparation for transportation. Various coalescators of liquid/liquid type (for separation of oil emulsions) and liquid/gas (for gas separation) have been analyzed.

The results of the coalescer implementation are presented, the maximum sizes of water drops washed with oil flow estimated, the necessity of the consideration of gas compressibility rate during the evaluation of the sedimentation of mechanical particles marked.

parçalamağa kömək edir və onların koalessorun dəibin düşməsinə səbəb olur.

Mexaniki koalessorlarda su/karbohidrogen qarışığını emulsiyadan ayırmak və daha böyük molekulardır birləşdirmək üçün koalessor elementlərdən istifadə olunur. Bu qurğular ümumun suyun maye karbohidrogenlardan və ya tabii qazdan separasiya edilmişsi üçündür. Mexaniki koalessorlar dünyadan hər yerində neft-qaz və neft-kimya zavodlarında an cəox istifadə olunan qurğulardır.

Ümumiyyətlə, koalessorlar əsasən separasiya mexanizmini sistemin müxtəlif nöqtələrində yerləşən bəzən səra elementlərdən ibarətdir. Sistem, qarışığın müxtəlif komponentlərini mərhələlə şəkildə tutaraq separasiya qurğusunda hazırlanmışdır. Su-neft separasiyası halında lıfli elementlər six neft molekullarını ayırrı və su molekullarının qabın dibində birləşərək mexaniki boşaldılmamasına imkan yaratdır.

Koalessorlar əsas elementlərindən biri filtr heşəb edilir. Koalessor filtri buxar, maye, həll olan hissəcikləri və ya nefti koalessor (birşəndirmə) effekti ilə başqa mayelərdən ayırmak üçün istifadə olunan elementdir. Koalessoriya (birşəndirmə) effekti maye qabarıcıqları bir araya gələrək daha böyük bir formada qatırmışsa aran çıxıqı görə sistemdən filtraşası olunmasını asanlaşdırın prosesdir. Filtr müəyyən funksiyaları yerinə yetirən bir neçə progressiv qatdan ibarətdir. Bəzi ümumi materiallar, borosilikat mikrofibrlər və yarımkeçiriçi membranlar filtrlər kimi istifadə olunur.


Koalessor filtrlərindən istifadə etməklə emulsiyaların separasiyasını aşağıdakı ardıcılılıq həyata keçirmək mümkündür. Məhsul koalessorun bir neçə nöqtəsində yerləşmiş iki və ya daha artıq filtr elementindən keçir. Koalessor filtrlər komponentləri fazalara ayırrı, bir substansiyani tutur və digərinin toplanması nöqtələrinə keçməsinə imkan verir. Keçən maye daha böyük, daha ağır hissəciklərə çevrilir və mexaniki olaraq boşaldırlar. Koalessoriyanın səmərəliyi (ayırılan mayenin təmizliyi) koalessor elementinin tərkibinin keyfiyyətindən asılıdır. Koalessor elementinin ümumi görünüşü şəkil 1-də göstərilmişdir.

Koalessor filtri bir yerde ümumi sxemi şəkil 2-də verilmişdir. Şəkil 2-dən göründüyü kimi, quyu məhsulu öncə filtrdən keçərək maye və bərk hissəciklərdən təmizlənmiş olur. Daha sonra su-neft emulsiyası koalessor elementlərindən keçməkən susuzlaşdırılmış neft və ağır dispers (su) fазalarına ayrılmış olur.

Bəsləklə, orta tozyiqli separatorda ayrılan qarşıq kondensat axınları toxmin 29 bar və 50 °C-də



Şəkil 1. Koalessor elementi




Şəkil 2. Koalessorun filtrlə ümumi sxemi

kondensat stabilləşdiriciyə düşməzdən əvvəl, bərk hissəcikləri tutmaq üçün nəzərdə tutulan ön filtrdən və iki fazalı maye/maye-kondensat koalessor vən keçir. Kondensat koalessoru, daxil olan kondensatın tərkibindən sualtı fazunu çıxarıra və daha sonra sualtı faza növbəti regenerasiyaya yönəldilir.

Ön filtr koalessor elementlərinin bərk hissəciklərdən gorunmaq üçün təyin edilmişdir. Ön filtrin öz işinən səmərəliyə yerinə yetirməsi şartı olduğunu, koalessor elementlərinin mütmədiyi planlaşdırılmış yoxlama və ya dəyişilməsi kartırı tipli elementlərinin differential tozyiq göstəricisine əsasən 6 ilə 12 ayda bir müntəzəm olaraq dəyişdirilməsi gözlənilir. Ön filtr, baypas, drenaj və atçı səmərələri ilə tamın edilir. Ön filtr elementlərinin dəyişdirilməsi proseduru iki saat orzında həyata keçirilməsi və koalessor elementlərinin fəaliyyətinə töhfələr etməməlidir.

Multifazalı maye emulsiyasının parçalanmasını həyata keçirən koalessor şəkil 3-də göstərilmişdir. Şəkildən göründüyü kimi, ikifazalı su-neft emulsiyası koalessorun elementlərindən keçərək ayrı-ayırılır.



Şəkil 3. Koalessor qurğusunda emulsiyanın parçalanması

ri yüngül neft və ağır dispers faza hesab edilən su fazalarına ayrılmış olur.

Neft axımı ilə aparılan su damlaşmasının maksimal ölçüsünü aşağıdakı ifadəyə əsasən hesablaşdırma olar:

$$d_{\max} = \frac{22\sigma g}{\rho_n \theta_{\text{bob}}^2}, \quad (1)$$

burada σ – sahni gərilmə, kg/m; g – sərbəstdüsmə tacili, m/s²; ρ_n – neftin sıxlığı, kg/m³; d_{\max} – su damlaşmasının maksimal diametri; θ_{bob} – böhrən sürətidir, m/s.

Elektrostatik koalessorun praktiki tətbiqində Sənqac terminalında Azəri-Çıraq-Günnəsi koalessor timsalında baxılmışdır. Aşağı tozyiqli separatordan çıxan maye (neft və su) gravitasiya qüvvəsi altında elektrostatik koalessora axır. Neft və su gravitasiya noticisindən su damlaşmasının elektrostatik birləşməsinin köməyi ilə separasiya olunur. Koalessordan alınan nefti, nefə nasosları ilə xam nefi saxlama çənələrinə vurulur. İstehsal olunan suyun tərkibində duz azdır və yuyulma suyu kimi təkrar emal olunur. Yuma tələblərindən artıq istehsal olunan su, istehsal olunan su nasosları tərəfindən su saxlama çənələrinə vurulur.

Elektrostatik koalessor su damlaşlarını birləşdirmək üçün içərisində elektrod şəbəkə olan maye dolu bir qabdır. Tətbiq olunan koalessor aşağıdakı xüsusiyyətlər malikdir:

- neftdə maksimum su miqdari – 0,3 %;
- neftdə maksimum duz su miqdari – < 20 PTB (min barrel üçün pound);
- suda maksimum karbohidrogen miqdari: 1000 ppm (vol).

İstifadə olunan koalessor üçün mexaniki ölçülər və proses məlumatları aşağıdakı kimidir:

daxili diametri 3660 mm; uzunluğu 19900 mm; maksimum tozyiq 8 bar; minimum tozyiq tam vakuüm; maksimum temperatur 90 °C; minimum temperatur -7 °C; işçİ tozyiqi 0,59 bar; işçİ temperaturu 72 °C.

Tətbiq olunan koalessor qabında 5–15 % su həcmində işləmək üçün nəzərdə tutulub, amma normalda bu 10 % su həcmində olur. İstehsalın ilk ili üçün neftdə suyun miqdərinin ahəmiyyəti dərəcədə aşağı olacaq gözlənilirdi. Buna görə də koalessordan istifadə edildənən ümumi həcmde 0,3 %-ə qədər su miqdarı ilə ixracın apardılması mümkündür. Çıxış nefinin daxilində suyun miqdarı 0,3 % su həcmində çatan kimi koalessor işsa salınmalıdır.

Məbləğində ki, nefin hazırlanması həm də onun qazlaşdırılmasına nəzərdə tutur. Maye dəməcləri və ya bərk hissəciklər üçün, hansılar ki, kürofor-masında olur, $R_c = \frac{U_h d}{v_q}$ olduqda (U_h – hissəcisinin qazda çökəm sürəti, m/s; d – hissəcisinin diametri, 10⁻³ m qobul edilir; v_q – qazın kinematik özlütlüyüdür, m²/s).

Çökəm sürətini Stoks düsturu ilə hesablaşdırma olar [4]:

$$U_h = \frac{d^2 (\rho_p - \rho_q) g}{18 v_q \rho_q}, \quad (2)$$

burada ρ_p , ρ_q – uyğun olaraq hissəcisinin və qazın sıxlığı, kg/m³.

Separatörün buraxma qabiliyyətini hesablaşdırmaqda qazın sıxlıq olması nəzərdə alınmalıdır və onun separasiya vaxtı malik olduğu tozyiq və temperatur şəraitində uyğun sıxlığı təyin edilməlidir:

$$\rho_q = \rho_0 \frac{pT}{p_0 T_0 Z}, \quad (3)$$

burada ρ_0 – qazın normal şəraitdə sıxlığı, kg/m³; p , p_0 – separatorda və normal şəraitdə tozyiq; Pa; T , T_0 – mütləq temperatur ($T_0 = 273$ K) və $T = 273 + t$; Z – qazın sıxlılma əmsalıdır.

Noticə

1. Maye/maye və maye/qaz koalessorlarının, neftdən nəqlo hazırlanması proseslərindən tətbiqinin zərurətləri göstərilənək onların tipləri və əsas elementləri araşdırılmalıdır.

2. Koalessordə neft axımı ilə aparılan su damlaşlarının maksimal diametrinin və maye dəməcləri və ya bərk hissəciklərin çökəm sürətinin toyini zamanı qazın sıxlıq əmsalının nəzərə alınmasının vacibliyi göstərilmişdir.

Ədabiyat siyahısı

1. Позднышев Г.Н. Стабилизация и разрушение нефтяных эмульсий. – М.: Недра, 1982, 224 с.
2. Исмайлов Г.Г., Серкебаева Б.С., Адыгезалова М.Б. О некоторых проблемах промысловой подготовки нефти и воды // Известия высших технических учебных заведений Азербайджана, т. 18, 2016, № 1, с. 29-38.
3. Касымов Т.Н. Совершенствование технологии сбора и транспорта парафинистых нефей. – Алматы: Гылым, 2001, 180 с.
4. Лутошкин Г.С., Дунюшкян И.И. Сборник задач по сбору и подготовке нефти, газа и воды на промыслах. – М.: Недра, 1985, 135 с.

References

1. Pozdnyshev G.N. Stabilizatsiya i razrushenie neftyanykh emul'siy. – M.: Nedra, 1982, 224 s.
2. Ismayilov G.G., Serkebaeva B.S., Adygozelova M.B. O nekotorykh problemakh promyslovoj podgotovki nefti i vody // Izvestiya vysshikh tekhnicheskikh uchebnykh zavedenij Azerbaidzhana, t. 18, 2016, No 1, s. 29-38.
3. Kasymov T.N. Sovershenstvovanie tekhnologii sbora i transporta parafinistykh neftej. – Almaty: Gylym, 2001, 180 s.
4. Lutoshkin G.S., Dunyushkin I.I. Sbornik zadach po sboru i podgotovke nefti, gaza i vody na promyslakh. – M.: Nedra, 1985, 135 s.